



RƏŞİD BƏRGÜŞADLI

QADIN GÜCÜ

Hekayə

"Fəvvərələr bağı"yla avtobus dayanacağına gedərkən ani gördüğüm tanış üzün kim olduğunu iki-üç addım ataraq anışdırın kimi qəfil duruxdum, addımlarımı yavaşıldı - "Ola bilməz!" - az qaldı həyecandan dizlərim qatlansın. Polis nəfəri rezin dəyənəyin ucuya la sanki murdar ətə toxunurmuş kimi cimkinə-cimkinə onu adamların gur yerindən taksi dayanacağına qədər itələyib qayıtdı. Ayaq saxladım, onu xeyli izlədim. Günortadan yağan payız yağışı xırda çalaları doldurmuşdu, o isə ayağına cırıq ayaqqabı geymiş, gölməçələrin içiyələ gəlib-gedənlərin qabağına yürüür, büzüşüb qəpik-quruş dilenirdi. Dayanan taksilərin üstünə cumur, düşən sərnisiñə qapı açıb yardım etmək istəyirdi. Əslində isə yönəmsiz hərəketlərile maşından düşənə mane olurdu. Ona tərəf getdim. Mənə də əl uzadanda başını qaldırdı və məni qarşısında görəndə elə bil başına daş düşdü - yerində mil qaldı, bir az da büzüşdü, tısbığa qınına girən kimi kirli əllərini söküktökük pencəyinin biləyində gizlətdi. "Aman Allah, nə hala düşüb.."! - bir biləydiniz, o, necə yaraşıqlı, nə qədər xeyirxah insan olub. Dili topuq vurdu, - Kəmalə.., sənsən?!

- Hə, mənəm. Bu nə haldır, nə gəzirsən küçələrdə?

- Üzdəkəi balaca çapıq zərif gülüş kimi onu hələ də yaraşıqlı göstərirdi.

- Özümü.., özümü axtarıram... - barmaqlarıyla alnınə tökülen telini daraqladı, bəlkə də üzünü qapamaq istəyirdi. Balacalaşmış, cir-cindirin içində itib-batmış, sarı saqqalı boyun-boğazını basmış, soyuqdan titrəyirdi. - Bəs sən nə axtarırsan buralarda? - "Yox, qısqanmırı, sadəcə söz xatırinə soruşurdu bunu".

- Salondan gəlirəm. Bu gün xalaqızının toyudur...

- Xatirənin?! O da böyüdü? - gözünü yarımcıq qaldırdı. Yanağındakı çapığın şirinliyini bir də duydum. Gülmüsündüm, - Hə, Xatirənin. Böyüyüb də sözdür, görsən tanımasan... - qohumcanlığını yadırğamaması içimdə rəğbət oytadı. Bilirdim ki, o da mənim kimi evlərindən didərgin düşüb.

- Çox güzel olmusan... - yenə gözlərini gizlətdi. Sanki qəlbimin bacasından içimə işq doldu, - "Hələ də gözəllikdən anlayan halı qalibmi görəsən?" - bu dəqiqə onun gözlərinin içində doyunca baxmaq istəsəm də, - "Sərxoş adam yatıb ayılar, axmaq adam isə yox!" - ani olaraq fikrimdən döndüm...

...Səfərlə ayrılmışımızdan iki il ötərdü. Bu iki ildə insanların bu qədər dəyişə bilecəyi ağlıma gəlməzdi. Böyük dayımın nəvəsidir, atalarımızın təhrikaylə ailə qursaq da sonradan bir-birimizi istəmişik. Adamin üstündə Allah var - qayğılaş, yaxşı adamdır, amma cilov görməyən dayça kimi dəli çılgınlığı vardı - ağlına bir şey batısa, onu yolundan döndərmək əbəs işdir. Bərbər dostu "cəbhəçi" Şahinin şirin dilinə uyub "Müsavat" a qoşuldu - durduğu yerdə özünü atdı siyasetin düz ortasına. Partiya rəhbərliyilə görüşdü, siyasetə elə buluşdı ki, palçığa batdıqca gecəsi-gündüzü zəhər oldu.

Mitinqlərin birində qolunu burmalayıb basıldılar polis maşınınə, apardılar təcridxanaya. İctimai asayışı pozduğuna görə yeddi sutka həbsdə yatdı. Bundan sonra elə bil öyrəncəli oldu - özü öz ayağıyla türməyə dürtürdü özünü, "yatıb-çixmaqdən" sanki zövq alırdı, amalı uğrunda döyüşməkdən, inadından fərəhlənirdi. "Yaxın günlərdə hakimiyyətə gəlirik, Avropa da razılıq verib" - özünün inandığı cəfəngiyata məni də ciddi-cəhdə inandırmağa çalışır, lüzumsuz iş görmədiyi-

nə haqq qazandırmaq isteyirdi. "Allahın almişlığıdır..." - ondan şikayət edəndə dayım bircə bunu dedi.

Hardansa dilinə yapışdırıldığı bu sözü gəvəzəliyib durdu, - "Dövlət gəmiyə, xalq da suya bənzəyir - gəmini daşıyan sudur, amma gəmini devirən də sudur" - o dövləti devirmək arzusundaydı. Bir dəfə səbrim tükəndi, - Amma gəmini yönləndirən su deyil axı! - o zamanlar artıq aramızdan su keçirdi, - Sən axı siyasətin içində genbalaq şalvardakı kimi görünürsən! Əl çək bu murdar, mənasız işdən. Güл kimi sənətkarsan, səndən prezident olmaz, baş nazir olmaz axı, niyə arlaməq istəmirsən?! Niyə başqasına ucuz alet olmağı kişiliyinə, şərfinə siğışdırırsan? - amma kimə deyirsən...

Evdə həyansız keçirdiyim günlər məni təngə gəti-rəndə onunla diz-dizə oturub danişdiq. Özümüz də istəmədən səhbət o qədər şışdi ki, - Ya mən, ya da sənin azadlıq ideyaların! - həddinə çatdı. O da "kişi kimi", - Mən ideyalarımı seçirəm - deyəndə ata-anamı, qohum-əqrəbanı yağır elədim, - Bu adam dəli olur, uşağımız olmamış alın məni bu səfəhin əlindən! - ayağımın ikisini bir başmağa dirədim. Gözgörəsi ayrılığın qarşısını almaq üçün ciddi cəhd göstərməməsi mənə lap od qoyurdu. Evliliyimin ikinci ili uzun müalicədən sonra hamilə qaldığım ikiaylıq uşağı hamidan xəlvət götürdürdüm. Ana kimi istəklərim burnumda qaldı, o, indi həm də mənim balamın qatılı idi. Özümə etdiyim nifrətin minqatını ona edirdim. Bir-birimizi xeyli vaxt dindirmədik. Sonra rəsmən boşandıq. Bundan sonra dayımgillə də aramız soyudu. Uğursuz evlilikdən əsəblərim korlandı...

Nəşriyyatda işə düzəldim, başımı qatmağa bir məşğuliyyət tapdıǵıma sevinirdim. Başqasına ərə getmək barədə anamın cik-bikindən anladım ki, atam evdə dul kimi qalmağımın xiffətini çəkir. "Daha heç kimin kirli corablarını yumayacağam!" - deyib kirayə ev tutdum. "El-aləm nə deyər?" - atamın giley-güzərini qu-laqardına vurdum. İnsan ömrünü "el-aləm nə deyər?" sözü qədər hündür divarlı həbsxanaya soxan ikinci iblisanə şey yoxdur. İnsan, "öncə mən!" deyə bilməlidir, yoxsa ömrünü bu kifli həbsxana divarları arasında keçirməyə məhkumdur. Mən təkliyə sığınmaqla canımı bu məngənədən qurtardım. Anlayırdım ki, tənhalığa çəkilməsəm nəyişə yenidən başlamaq üçün bir daha şansım olmayacaq. Təkliyim yeganə təsəllim, qazancım oldu - taleyimə biganə, dərdimdən xəbərsiz yad insanların arasında tənha ömür sürmək, tanınmamaq təsəlliisi. İndi də belə... Həyat özü unutduğum insanı murdar qاشıq kimi təzədən qabağıma atmışdı. Mənimcün nə vaxtsa qiymətli biri olmuş insan yenidən qabağıma çıxməqla bu dincliyimi, tək təsəllimi uçurub-dagitmışdı. "Birdən qarşıma çıxsa, neyləyərəm görəsən?" - hələ indiyədək bu suali ağlımdan keçirməyə macalım olmamışdı. Elə ona görə də bu qəfil görüş

məni mat qoymuşdu. Başqa nə cür ola bilərdi ki? Nə vaxtsa isti qoynuna qıslıdıǵım o adam indi səfil dilən-çidirsə, əyin-başına fikir verən o yaraşlı oglan indi pini küçə qoxursa, bu o demək deyil ki, az da olsa xoşbəxt günlərimin səbəbkərinin dar gündən asanlıqla yanından öte bilərəm. Onu mənim əlimdən murdar siyaset aldı və murdarlığın tam dibinə çəkdiyi hər hələndən bəlliidir, - "Yəqin başı daşdan-daşa dəyib, ağıllanıb" - onun üzündəki məsum üzrxahlığı görməmək mümkün deyildi. "Öldürsən də peşiman olduğunu dilə gətirməz" - çantamı açıb bütöv əlliliyi çıxardım, onun əlini ovcuma aldım, yarıbüklü kirli barmaqlarını ehmələca araladım və əlliliyi ovcuna qoyub barmaqlarıyla qapadım, - Götür. Mən tez-tez gələcəyəm bu bağ'a. Yığışdır bu dilənciliyi, əyyaşlığı. Çalışacağam gücüm çatan köməkliyi edəm. Eşidirsən? Söz ver ki, bir də camaatdan qəpik-quruş dilənməyəcəksən. Nə gözünü döyürsən, eşitmirsən?! - ona çox əzab vermək istəmirdim - baxışlarım xeyli toqquşdu. Nəsə demək istəyəndə ondan aralandım, birbaş dayanacağa doğru tələsdim.

Avtobusda başım özümü girləmirdi, - Bu nə zibildi düşdüm, bu nə imtahandır, ya Rebb, məni sınağa çək-kirsən? Gərək Səfəri qarşıma çıxarmayıdın. Kaş ki öleydi, bir də bu adamın varlığından xəber tutmayıyadım - içimdəki unudulmuş nifrəti get-gedə mərhəmət əvəz edirdi. Onunçün darixdığımı anladım. Özümü aldatdığını böyük bir yalanla indi üz-üzə qalmışdım. "Siyasət yedi boş başını... Axı səndən siyaset adəmi olmazdı, min dəfə dedim sənə! Beyninə girmədi! İndi çək altını, kütbein! Sənin qızıl əllərin vardı - soyuduğu olsun, radio, televizor olsun, təmir etməmiş əl çəkməzdin. Uf-f..! Bir vaxtlar necə xoşbət idik... Sənin yədiyin zəhərə dönsün, siyaset çıxaran!" - onun məhrəm, kədərli baxışları gözlərimin qabağından getmirdi.

Əmin idim ki, bu saat dalda bir yerə çəkilib xisixın ağlayır - "Heç olmazsa bu dəfə incitməyəydim, alçatmayayıdım kaş". Getdikcə əmin olmağa başlayırdım ki, çinqilliqdə itən brilyantı axtaran biri kimi - əsəbiləşib itə tulladığım daş elə axtardığım brilyant imiş, sadəcə üstünü mamır basıbmış. Yaxşı deyiblər, - "Xəzinəni sellər, daşqınlar yer altına apardığı kimi, elə sellər də yer üzünə çıxarır" - onu indi başqa gözlə tam fərqli şəkildə gördürüm. Səfərin indiki halını görəndən sonra indiyədək ağlıma gəlməyən şeyləri görməyə məcbur oldum, - ondakı məsumluğu, günahsızlığı görə bildim, hələ də məni arzulayan sevgisinə toxuna bildim...

...Ümid etmək kimi bir şey var - birini tanıyırsan və hər şeyin onunla daha başqa olacağını düşünürsən, hər şeyin yaxşılığa getdiyini sanırsan, daha da gözəl olacağını düşünürsən və buna varlığınla inanırsan... Və bu nöqtədən sonra başlanır əslində hər şey. Səfərə ərə

gedəndə də beləydi - inanmışdım xoşbəxt olacağımı. İndi də eyni hiss kor düyüñ kimi sinirlərimi dolayıb beynimdə bir fikri dolandırırdı, - "Bəlkə?"...

Arvadından qayğı, anlayış, nəhayət sevgi görməyən ər əlbəttə ki, səmtini bilmədiyin şiddetli axına düşüb əl-ayağını hər şeydən üzəməlidir. "Mən aydan arı-sudan duru deyiləm" - mənim qüsurlarım ləp çox olub. Səfərin azadlıq eşqinə düşməyinə, hansısa amal uğruna siyaset meydanına girməyinə, hardasa, mən də balskaram - iş-işdən keçməmiş qabağını ala bilərdim. Bəlkə də müqəddəs saydıǵı bu işdən çəkindirməkdə günaha batmışam. Bircə onu bilirom ki, birinin getmə zamanı gəlibəsə, ona "dur" deməyin, zaman keçmişsə "dön" deməyin, sevgi bitmişsə "qal" deməyin faydası yoxdur... "Bəs.., bəs, hər şeyi yenidən başlamağın?"... - nə bilim, vallah, deyəsən mən də başımı itirirəm...

O axşam Xatirənin toyunda o ki var oynadım, şənləndim. - Yox, onu itirən mən olmuşam! O, elə durduğu yerdədir, mənəm onun yanında olmayan! - indi özümü asanca qınayırdım və bundan gözüm yaşarırdı. İnsan bircə şeyi dəyişməklə bütün həyatını dəyişmiş olur. Mən onun xasiyyətini dəyişmək istəyirdim, amma özüm ona uyğunlaşmağa, onu anlamağa cəhd etmədim. Özgəsini ittiham edən adam nə vaxt öz gözündəki tiri görüb ki? Mən ancaq, - "Sən pişsən, mənsə mələk kimi günahsızam!" - bunu isbat etməyə çalışmışam. Doğma ərimdən şikayət etmədiyim yaxın adam qalmadı, amma o bircə dəfə də olsun əleyhimə dil tərətmədi. Hər dəfə onun üstünə düşəndə ki, - "Sən fərsizsən, ağlinı itirmisən, əyyaşlıq yuvarlanırsan!" - əslində məni xoşbəxt etməməkdə onu yersiz yerə qınayırdım. Özüm də bilmədən daxilən ona qarşı olan hissələrimi kütləşdirir, münasibətlərimizi məhv edirdim. Ta, o vaxtadək ki, özüm "əmin oldum" - "O pis adımdır və əlindən heç nə gəlməyən fərsizdir!" - axırda özüm cızdıǵım dairənin içində özümü tək qoydum. Onu saldıǵım quyunun dibində tincixan görürdüm və bundan doymayaraq üstünə daha hiddətlə gedirdim. O, məndən yardım əli gözləyəndə, əvəzində dirsək göstərirdim. Mən beynimi pis və mənfur fikirlərlə doldurdum, yaratdıǵım obrazın "pisliyinə" inandım və dağlıdım hər şeyi. Hansı ki, canıyananlarının hamısı döndənə deyirdi ki, - "Səfer pis adam deyil, bir özündə də günah axtar" - mən indi anlamağa başlayıram günahlarımı... Onun vaxtilə mənə sarı atlığı xoşniyyətli adımlarını da ikiyüzlülük kimi qəbul edib başına qaxmışdım. İnsan soyuduğu adama nifrətini, acığını sözlə deməsə belə, baxışlarıyla, hərəkətlərilə bunu daha kəskin ifadə edə bilir. Mən onu hər addımda acılamış, di-kəlməyə aman verməmiş, qızıldan saray tikmək arzusunda olsa da buna bəribəşdən inanmamışam, əksinə, gülüb lağa qoymuşam. Başqasında gördüyüümüz eyib özümüzdə də var. Birinin içindəkini biz ancaq çöldən

baxaraq görürük. Demək, onu görmək istədiyimiz ki-mi görürük, olduğu kimi yox. Elə öz içimizə baxmağa da nəfsimiz mane olur - kim öz ayranına turş deyib ki? Qadın ərinin mənliyini görürsə qanad çalıb uçmalıdır, zamanı qaçırıbmamalıdır - arzuladığı qalan şeyləri özü yaratmalıdır. Belə kişi heç vaxt divana sərilib yatmayaçaq, qadınının başına fırlanacaqdır. Çünkü, kişilər xoşbəxt etməkdən çox, xoşbəxt olmayı bacarırlar. Bu-nu isə öz qadınlarından alırlar və əvəzində öz xidmətlərilə bu xoşbəxtliyə mərdanəliklə layiq olmağa çalışırlar. "Mən ona bacardığım sevgini yetərinə verməmişəm" - evlilik həyatım kino lenti kimi gözlərimin qabağından keçdikcə pörtüb qızarırdım...

İtirdiyim qiymətli daşı tapdıǵıma sevinirdim, indi bu dəyərli xəzinəni başqalarından qorumağın qarğısa-sına qatlaşmalıyam. Elə bil Allah bütün sirlərini bu gün mənə açmışdı, Səfərlə aramızdakı nifrət pərdəsi-ni götürüb, - "Bax, it yerinə qoymadığın ərinə indi bir də diqqətle bax!" - deyib sevməyin dilini öyrətmişdi mənə, gözlərimi açmışdı. Anam da mat qalmışdı mə-nim qol açıb toyda oynamağıma, dayanmadan deyib-gülməyim. Axı o hardan bilsin ki, mən itirdiyimi ye-nidən tapmışam və bir daha onu dünya dağlısa da itir-mərəm, çölə atmaram, kimsəylə bölmüşmərəm. O mə-nim qismət payımdır - pisi də, yaxşısı da mənimdir. Dünən nəşriyyatda cildlədiyim "Sevginin dadi" adlı kitabdan oxumuşdum: - "Qadın bir kişi haqqında necə düşünürsə, elə o günə də salır və həmişə də bunu ba-carır. Bu gücün qarşısında dayanmaq mümkün deyil. Çox sırlı, dəhşətli, dağdırıcı və müdhiş gücdür bu - o qədər zərif, gizli və nüfuzedicidir ki, kişilər bundan baş aça bilməzlər. Əgər qadın səni əclaf hesab edirsə, sonda mütləq əclaf olacaqsan. Bir iş də var - əgər qadın hesab edirsə ki, - "Əsl mən deyən, mənə lazımlı olan kişidir, tam mənim axtardığım adamdır" - bax on-da o çıçək kimi açılır, xoşbəxtlik yayır ətrafa, səni öz rayihəsiylə bihuş edir"...

- Mən də qadınam və gizli silahımın gücünə inanıram. Bir qadın üçün ən böyük uğur, istədiyini əldə etməkdir. Onu soyuq küçələrdə kimsəsiz buraxmamalı-yam. Səfər mənimdir və mən əbədəlik onun qadını-yam - hələ ilk gecə buna and içmişik! Qadın uzun za-man tek qalandı başqasına ehtiyac duyur - bunu qadın-lar daha yaxşı anlayar - Səfər mənə hava-su kimi la-zımdır. Başqa çarəm də yoxdur - bu yaşıdan sonra ər seçəcək halda deyiləm...

Eşikdə yağış elə bil sevincimə qoşulmuşdu. "Axı sən nə vaxtsa ağacların insan dilini bildiyinə inanırdın, ulduzlarla danişan ağacların piçiltisini özün dinləmiş-din"... Mən bunu bacararam! - o gecə yatağıma girəndə heç olmayan kimi xoşbəxt idim, çünkü, sabah həya-tımı qırılan yerdən təzədən davam edəcəyimə ümidiydim...